

MÜNDƏRİCAT

Fəsil 1. Konseptual əsaslar və maliyyə hesabatlarının təqdimatı	9
1.1. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurasının tərkibi və fəaliyyət istiqamətləri. Konseptual əsaslar	10
1.2. İSMUBS 1. Maliyyə hesabatlarının təqdimatı	18
1.3. İSMUBS 2. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	25
Fəsil 2. Uçot siyasəti və yeni məlumatların hesabatlara təsiri	31
2.1. İSMUBS 3. Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər	32
2.2. İSMUBS 14. Hesabat tarixindən sonrakı hadisələr	38
Fəsil 3. Xarici valyuta əməliyyatlarının uçotda əks etdirilməsi	43
3.1. İSMUBS 4. Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri	44
Fəsil 4. Aktivlər və onların uçotda əks etdirilməsi	51
4.1. İSMUBS 12. Ehtiyatlar	52
4.2. İSMUBS 17. Torpaq, tikili və avadanlıqlar	60
4.3. İSMUBS 31. Qeyri - maddi aktivlər	72
4.4. Əsas fondların, qeyri-maddi aktivlərin uçotu və onlara tətbiq edilən amortizasiya normaları	82
4.5. İSMUBS 16. İnvestisiya mülkiyyəti	90
4.6. İSMUBS 27. Kənd təsərrüfatı	98
Fəsil 5. GƏLİRLƏR	103
5.1. İSMUBS 9. Birja əməliyyatları üzrə gəlirlər	104
5.2. İSMUBS.23 Qeyri-kommersiya əməliyyatları üzrə gəlirlər (Vergi və köçürmələr).....	108
Fəsil 6. Aktivlərin qiymətdəndüşmə hallarının uçotda əks etdirilməsi	113
6.1 İSMUBS 26 Pul vəsaiti yaradan aktivlərin dəyərdən düşməsi və İSMUBS 21 Pul vəsaiti yaratmayan aktivlərin dəyərdən düşməsi	114
Fəsil 7. Digər gəlir və xərclərin uçotu	123
7.1. İSMUBS 11. Tikinti müqavilələri	124
7.2. İSMUBS 5. Borclar üzrə məsrəflər	129
7.3. İSMUBS 13. İcarə	134
7.4 İSMUBS 39. İşçilərin mükafatlandırılması	144
7.5. İSMUBS 19. Qiymətləndirilmiş öhdəliklər, Şərti öhdəliklər və Şərti aktivlər.....	147
Fəsil 8. Nəzarət payları olan müəssisələrin hesabatlarının təqdimatı və konsolidasiya prosedurları	153
8.1. İSMUBS 34. Fərdi maliyyə hesabatları	155
8.2. İSMUBS 35. Birləşdirilmiş (Konsolidə edilmiş) maliyyə hesabatları	156
8.3. İSMUBS 36. Asılı təsərrüfat cəmiyyətlərinə və birgə müəssisələrə investisiyalar	158
8.4. İSMUBS 37. Birgə razılaşmalar	160
8.5. İSMUBS 40. İctimai sektor müəssisələrinin birləşməsi	165
Fəsil 9. Mühasibat uçotu üzrə qanunvericilik.....	169
9.1 "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu	170
9.2 Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsi Qaydaları	174
9.3 Memorial order forması əsasında sintetik uçotun aparılması Qaydaları	176
9.4. Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair qaydalar	180
9.5. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları	186

9.6 Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları	189
Fəsil 10. Hesabat dövrünün sonuna hesabların bağlanması və yekun qalıqların çıxarılması	193
İSMUBS üzrə PMS imtahanının 1-ci mərhələsinin proqramına uyğun İmtahan nümunəsi	202
İstifadə olunan ədəbiyyat	239